

**Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Azərbaycan Memarlıq və İnşaat Universiteti**

**Təsdiq edirəm:  
Elm və texnika işləri  
Üzrə prorektor  
\_\_\_\_\_ prof.A.R.Şərifov  
“ \_\_\_\_ ” “ \_\_\_\_\_ ” 2019-cu il**

**5312.01 - “Sahə iqtisadiyyatı” ixtisasından  
fəlsəfə doktoru proqramı üzrə doktoraturaya qəbul imtahanının**

## **Proqramı**

**Bakı 2019**

**Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Azərbaycan Memarlıq və İnşaat Universiteti**

**Təsdiq edirəm:  
Tikinti-İqtisad  
fakültəsinin dekanı  
\_\_\_\_\_ dos.R.T.Qəribov  
“ \_\_\_\_ ” “ \_\_\_\_\_ ” 2019-cu il**

**5312.01 - “Sahə iqtisadiyyatı” ixtisasından  
fəlsəfə doktoru proqramı üzrə doktoraturaya qəbul imtahanının**

## **Proqramı**

**Bakı 2019**

## Giriş

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktorluğu hazırlığı həyata keçirilir. Bu ixtisas üzrə fəlsəfə doktorluğu dissertasiyaları, Universitetin profili nəzərə alınmaqla, bir qayda olaraq, sənaye və investisiya-tikinti kompleksinin əhatə etdiyi sahələrə aid olan araşdırmalara həsr olunur. Bununla əlaqədar, təqdim olunan Proqramda tətbiqi iqtisad elmi kimi, sahə iqtisadiyyatının predmeti, əsas xüsusiyyətləri, funksiyaları və strukturuna, habelə iqtisadiyyatın əsas sahələrinin rolu və inkişaf meyllərinə dair ümumi məsələlərlə yanaşı, fəaliyyət sahəsi olaraq sənaye və investisiya –tikinti kompleksinin iqtisadiyyatına və inkişafına aid konkret suallara geniş yer vermişdir.

Proqram imtahan verən doktorantların sahə iqtisadiyyatı üzrə nəzəri-metodoloji hazırlığa, habelə normativ-hüquqi bazaya, müasir inkişaf tendensiyalarına, həyata keçirilən strategiyalara dair biliklərə sahib olmasına yönəldilmişdir.

*Proqram Azərbaycan Memarlıq və İnşaat  
Universitetinin Tikinti-İqtisad fakültəsinin  
Elmi Şurasının 05 iyul tarixli (Prokol  
№11) iclasında təsdiq olunmuşdur.*

**I. Sahə iqtisadiyyatının iqtisad elmləri sistemində yeri və rolunun tədqiqinə dair ümumi suallar.** Sahə təsərrüfatçılığının əsasları. İqtisadi inkişafda sahəvi xüsusiyyətlər və onları doğuran amillər. Sahə iqtisadiyyatının əsas tədqiqat sferası. Sahə iqtisadiyyatının digər elmi fənlərlə qarşılıqlı əlaqələri. İqtisadi nəzəriyyə və sahə iqtisadiyyatı. Sahə iqtisadiyyatı və makroiqtisadiyyat. Sahə iqtisadiyyatı və mikroiqtisadiyyat.

Sahə iqtisadiyyatının funksiyalarının ayrılmasına yanaşmalar. Sahə iqtisadiyyatının əsas funksiyaları. Bu və ya digər sahəyə aid xüsusi iqtisadi qanunauyğunluqların aşkar edilməsi. Sahənin milli iqtisadiyyatda yerinin aşkar edilməsi. Digər sahələrlə əlaqələrin aydınlaşdırılması. Sahədə istehsal və ya xidmətin təşkili prinsiplərinin müəyyən edilməsi.

Sahə iqtisadiyyatının araşdırılmasında tətbiq edilən əsas metodlar.

**II. Sahə bazarları və onların əsas seqmentlərinin müasir vəziyyətləri və əsas inkişaf meyllərinin tədqiqinin nəzəri və metodoloji məsələləri.** Bazar məkanının sahə iqtisadiyyatının strukturunun müəyyən edilməsində rolu. Bazıların sahə təşkili. Sahə bazarının identifikasiya amilləri. Sahə bazarının sərhədləri. Sahə bazarlarında təmərgüzləşmə. Sahə bazarlarının əsas təsnifat əlamətləri.

Sahədə bazar strukturu və rəqabət. Bazar strukturunun tipləri. Sahədə mükəmməl və qeyri mükəmməl rəqabət bazarları. Xalis rəqabət. İnhisarçı rəqabət. Oliqopoliya. Xalis inhisar. Sahədə bazar strukturunun səciyyəsinin kəmiyyət göstəriciləri. Sahə bazarlarına giriş və bazardan çıxış maneələri. Sahə bazarlarında hakim mövqeyi səciyyələndirən göstəricilər.

Sahə bazarlarının inkişafında müasir meyllər. İqtisadi qlobollaşma dövründə rəqabət və təmərgüzləşmə. Sahədə mükəmməl rəqabət modelinin böhranı. Müasir şəraitdə sahə bazarlarında tənzimləmə siyasətləri. Dövlət tərəfindən həyata keçirilən antiinhisar tədbirlərinin əsas istiqamətləri. Rəqabətin qorunması. Rəqabətin inkişafına yönəldilən tədbirlər. Təbii inhisarların fəaliyyətinin tənzimlənməsi. Antiinhisar qanunvericiliyi.

Sahənin investisiya cəlbədiliyici və onu müəyyən edən amillər. İnhisarçı cəlbədiliyici və investisiya fəallığı. İnhisarçı cəlbədiliyici və investisiya mühiti. İnhisarçı cəlbədiliyinin mühüm iqtisadi xarakteristikaları. Bazarın ölçüsü. Mənfəətlilik. İstehsal güclərinin mövcudluğu. Bazara giriş maneələri. Texnologiyanın dəyişilməsi sürəti.

**III. İqtisadiyyatının sahə strukturunun təhlilinin metodoloji məsələləri və sahələrin inkişaf strategiyaları.** Sahə iqtisadiyyatının strukturuna ümumi yanaşma. İqtisadi fəaliyyətin bütün növlərinin beynəlxalq standart sahə təsnifatı ( ISIC - International Standard Industrial Classification of All Economic Activities). İSİC təsnifat üzrə bölmələr, divizyonlar, qruplar və siniflər. Maddi istehsal sferası və ona daxil olan sahələr. Xidmət sferası və ona daxil olan əsas sahələr. Kompleksli sahələrin yarım sahə bölgüsü. Sahələrarası komplekslər.

Sənayenin milli iqtisadiyyat sistemində yeri və rolu. İSİC 4-ə görə sənaye kompleksinin əsas bölmələri və onlar arasında nisbətə formalaşmasının əsas amilləri. Azərbaycan iqtisadiyyatında sənaye fəaliyyətinin struktur xüsusiyyətləri. Sənayenin əsas sahələrinin inkişaf meyilləri və strategiyaları. Sənaye parkları və sənaye məhəllələrinin yaradılması. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi

Aqrar-sənaye kompleksi sahələrinin milli iqtisadiyyat sistemində yeri və rolu. Aqrar- sənaye kompleksinin strukturu. Kənd təsərrüfatının sahə xüsusiyyətləri. Müasir şəraitdə kənd təsərrüfatının və ərzaq məhsulları istehsalı sənayesinin inkişaf dinamikası. Aqrar-sənaye kompleksinə daxil olan sahələrin inkişaf strategiyaları. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi.

İqtisadiyyatın qeyri-neft sektorunda yaradılan yeni dəyərdə, çalışanların ümumi sayında, əsas fondlarda və investisiya qoyuluşlarında tikintinin payı. Bu göstəricilərin dinamikasında əsas meyillər. Qeyri-neft sektorunun digər sahələrinin inkişafında tikintinin rolu: əsas istiqamətlərin açıqlanması. İnvestisiya - tikinti kompleksinin strukturu. Azərbaycan Respublikasının iqtisadiyyatında əsas kapitalla investisiyaların dinamikası. Tikinti materiallarının istehsal sənayesinin inkişaf istiqamətləri. Qarşıdakı dövrlərdə tikinti sahəsinin inkişaf strategiyaları. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi.

Milli iqtisadiyyatda xidmət sferası sahələrini yeri və rolu. İSİC 4-ə görə xidmət sferasına daxil olan sahələrin əsas təsnifat qrupları. Xidmət sferasında struktur dəyişikliklərinin istiqaməti. Xidmət sferasına daxil olan sahələrin inkişaf meyilləri. Xidmət sahələrinin inkişaf strategiyaları. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz)

inkişafına, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritələri.

**IV. Sahələrin inkişafının resurs potensialı və resurs təminatı mexanizmləri.** Sahənin resurs potensialı və onun strukturu. Resurs təminatının davamlı inkişafda rolu. Maddi-texniki təminatı sistemi və onun strukturu. Maddi-texniki təminat sistemində loqistikanın yeri və rolu. Müasir şəraitdə maddi-texniki təminat mexanizmlərinin təkmilləşdirilməsinin əsas istiqamətləri.

Sahənin əmək resursları ilə təminatı. Əmək bazarının rolu. Əmək bazarının tənzimlənməsində dövlətin iştirakı. Əmək resurslarından istifadənin səmərəliliyi və onun yüksəldilməsi istiqamətləri. Heyətin motivasiyası və əmək ödənişi.

Resurs təminatında icarə və lizinq münasibətlərinin xüsusiyyətləri. İcarə münasibətlərinin müxtəlif növləri. Tikintidə lizinqin obyektləri və növləri. Lizinq sxemi və onun həyata keçirilməsi mərhələləri.

Tikintidə resurs yanaşması konsepsiyasının əsas cəhətləri. Resurs yanaşması konsepsiyasının tətbiqinin məqsədüuyğunluğunu şərtləndirən əsas amillər. Resurs yanaşması konsepsiyası çərçivəsində investisiya siyasətinin idarə edilməsi.

**V. Sahənin inkişafında innovasiya amili və innovasiyaların idarə edilməsi.** Sənayenin modernləşdirilməsi və inkişafında innovasiyaların rolu. Sənaye sahələrində innovasiyaların xüsusiyyətləri. Sənaye innovasiyalarının növləri.

Müasir şəraitdə tikinti sahəsində innovasiyalar. Texnoloji innovasiyaların tətbiqi üzrə əsas irəliləyişlər. İnnovativ texnologiyaların və yeni materialların tətbiqinin genişləndirilməsi imkanları. Tikinti istehsalında təşkilatı innovasiyaların tətbiqi.

Sahədə innovasiya fəallığının dəyərləndirilməsi. İnnovasiyaların yayılmasının sürətləndirilməsi üzrə inkişaf etmiş ölkələrin təcrübəsi. Azərbaycan Respublikasında dövlətin innovasiya siyasətinin əsas istiqamətləri. İnnovasiya infrastrukturunun inkişaf etdirilməsi.

**VI. Sahə idarəetmə sisteminin formalaşması və menecmentin inkişafı.** Sənayedə və tikintidə sahə idarə edilməsi sisteminin formalaşmasının təşkilati-iqtisadi aspektləri. Sənaye sahəsində dövlət idarəetmə strukturları. Tikinti kompleksində dövlət idarəetməsinin təşkilati mexanizmləri. Azərbaycan Respublikasında dövlət idarəetmə orqanlarının inşaat sferasında normativ–metodiki,

nəzarət və əlaqələndirmə fəaliyyətləri. Tikinti fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik.

Müasir şəraitdə menecmentin rolunun yüksəlməsi. Müasir menecmenti səciyyələndirən əsas cəhətlər. Menecmentin əsas prinsiplərinin həyata keçirilməsi. Menecmentin əsas funksiyaları və onların kompleksli reallaşdırılması mexanizmləri.

Sənaye sahələrində və tikintidə strateji menecmentin həyata keçirilməsi formaları. Menecmen strategiyasının hazırlanması metodları. Strategiyanın növləri. Menecment strategiyasının reallaşdırılmasının əsas formaları. İdarəetmə qərarlarının hazırlanmasının müasir texnologiyaları. Qərarların qəbulunun idarəetmə prosesində yeri. İdarəetmə qərarlarının funksiyaları. İdarəetmə qərarlarının təsnifat əlamətləri. Qərarların qəbulu şəraiti. İdarəetmə qərarının qəbulunun əsas metodları.

Modelləşdirmənin idarəetmə qərarlarının qəbulunda rolu. Modelləşdirmə metodunun tətbiqinin səmərəli olduğu hallar. Modelləşdirmənin məqsədləri. İdarəetmə qərarlarının qəbulu modellərinin tipləri. Modellərin qurulması prosesi. Modelin səmərəliliyinə təsir edən əsas amillər. Modelləşdirmə zamanı oyun nəzəriyyəsinin tətbiqi.

Menecment sisteminin informasiya təminatı. Menecmentdə informasiya resursu. İnförmasiya təminatı sisteminin strukturu. Yeni informasiya texnologiyaları.

**VII. Sahəyə investisiya qoyuluşlarının maliyyələşdirilməsi və stimullaşdırılması mexanizmləri.** İnförmasiyaların maliyyələşdirilməsinin əsas mənbələri. Maliyyə təminatının institusional mexanizmi. Maliyyə təminatı institutlarının strukturu. Ayrı-ayrı institutların funksional rolunun səciyyəsi. Maliyyə təminatında bank sisteminin yeri. Sənayenin və tikintinin maliyyə təminatının gücləndirilməsində kommərsiya banklarının rolunun gücləndirilməsi istiqamətləri. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi

Sənayedə investisiya fəaliyyətinin stimullaşdırılması. Əsas kapitəla investisiya qoyuluşlarının stimullaşdırılması mexanizminin strukturu. İnförmasiya qoyuluşlarının stimullaşdırılmasının alətləri. İnförmasiyaların gömrük-vergi vasitələri ilə stimullaşdırılması. Stimullaşdırmada kredit mexanizminin rolu. İnförmasiyaların stimullaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri.

İnförmasiyaların təşviqi mexanizmi. Əsas kapitəla investisiyaların təşviqinin stimullaşdırma sisteminə yeri və rolu. İnförmasiyaların təşviqinə dair dünya təcrübəsinin başlıca cəhətləri. Azərbaycan Respublikasında investisiyaların təşviqi

mexanizmlərinin təşəkkülü. İnvestisiyaların təşviqinin əsas istiqamətləri. İnvestisiyaların təşviqinin genişləndirilməsi istiqamətləri.

Mənzil təminatında ipoteka maliyyələşdirilməsi mexanizmləri. İpoteka kreditləşməsinin rolu. İpoteka kreditinin xüsusiyyətləri. Azərbaycan Respublikasında ipoteka kreditləşdirilməsinin təşəkkülü və inkişafı. Dövlət sosial ipotekası. Kommersiya banklarının ipoteka kreditləşdirilməsində iştirakı. İpotekanın idarə edilməsi mexanizminin inkişafı. İpoteka və zəmanətli kreditlər Fondunun rolu.

**VIII. Sahələrin inkişafının dövlət tənzimlənməsi və investisiya siyasətinin istiqamətləri.** Sahələrin inkişafının dövlət tənzimlənməsinin zəruriliyi. Sahədə bazar və dövlət tənzimlənməsinin uzlaşdırılması. Dövlət tənzimlənməsinin əsas istiqamətləri. Dövlət tənzimlənməsinin formaları və alətləri. Dövlət tənzimlənməsinin institusional mexanizmi. Müasir şəraitdə tikintiyə dövlət nəzarəti sahəsində islahatların istiqamətləri.

Dövlət investisiya siyasətinin əsas istiqamətləri. İnvestisiya siyasətinin iqtisadi inkişaf mexanizmində yeri. Müasir şəraitdə əsas kapitalla investisiya qoyuluşlarının prioritetləri. İnvestisiya siyasətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində rolu.

Dövlət Proqramları çərçivəsində əsas kapitalla investisiya qoyuluşları və onun iqtisadi inkişafın sürətləndirilməsində rolu. Əsas kapitalla investisiyaların strukturunda irəliləyişlər. Əsas kapitalla investisiyaların cəlb edilməsində regionların sosial-iqtisadi inkişafına, sənayenin, yanacaq-enerji kompleksinin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramlarının rolu.

Müasir şəraitdə əsas kapitalla birbaşa investisiyaların cəlb edilməsi strategiyası. Qloballaşma və əsas kapitalla birbaşa investisiyaların rolunun yüksəlməsi. Əsas kapitalla birbaşa xarici investisiyaların milli iqtisadiyyatın inkişafının sürətləndirilməsinə təsirinin istiqamətləri. Birbaşa xarici investisiyaların innovasiyaların yayılmasının genişləndirilməsində rolu. Birbaşa xarici investisiyaların qorunması barədə qanunvericilik. Birbaşa investisiyaların cəlb edilməsində strateji hədəflər.

Uyğun qiymətə mənzil təminatı strategiyasının reallaşdırılmasının bazar tələbinin ödənilməsində rolu. Mənzilə tələbatın ödənilməsi sahəsində irəliləyişlər və mövcud problemlər. Əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması strategiyaları və onların reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi. Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi.



## **ƏDƏBİYYAT**

### **Azərbaycan dilində**

1. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”// [www.e-qanun.az](http://www.e-qanun.az) › framework
2. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi B., 2016
3. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi B., 2016
4. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi B., 2016
5. Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
6. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
7. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
8. Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
9. Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
10. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
11. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
12. Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi B., 2016
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi  
[www.taxes.gov.az/uploads/qanun/2011/mecelleler/mulki\\_mecelle\\_rus.pdf](http://www.taxes.gov.az/uploads/qanun/2011/mecelleler/mulki_mecelle_rus.pdf)
14. Babaşov Ə. M., Nəbiyev A. X., Səfərov A. N. “Sənayenin təşkili və idarə edilməsi” Dərs vəsaiti. Bakı - 2017
15. İ.A.Babayev. Layihələrin idarə edilməsi metodologiyası. Bakı-2003
16. Hüseynov T.Ə. Sənayenin iqtisadiyyatı. Bakı - 2000.
17. M.A. Məmmədov Proqram-məqsədli idarəetmənin təkmilləşdirilməsi problemləri. B., 2008
18. M. A. Məmmədov və b. İnnovasiya menecmenti fənninə dair Metodik vəsait. B., 2014. 130 səh.

19. N .Qreqori Mənkyu İqtisadiyyatın əsasları B., 2012
20. Tofiq Hüseynov Azərbaycanca investisiyalar. 2009. 24 c.v.

### **Rus dilində**

1. Ансофф И. Стратегическое управление: Пер.с англ.– М.: ИНФРА-М, 2006.
2. Антикризисное управление: Учебник./ Под ред. Э.М.Короткова.– М.: ИНФРА-М, 2010.
3. Брэдфорд Д.Л., Коэн А.Р. и др. Курс МВА по менеджменту./ Пер. с англ.– М.: Альпина Бизнес Букс, 2007.
4. Ефименко, И. Б. Экономика отрасли (строительство) [Текст] : учебное пособие для вузов / И. Б. Ефименко, А. Н. Плотников. М., 2011. 358 с.
5. Кияткина Е.П. Экономика строительства [Электронный ресурс]: учебное пособие/ Кияткина Е.П., Федорова С.В Электрон. текстовые данные. Самара: ЭБС АСВ, 2012. 64 с.
6. Модели структуры отрасли <http://institutiones.com/download/books/1768-ekonomika-otrasli-basovskij.html>
7. Плотников, А. Н. Экономика строительства [Текст] : учебное пособие для студентов вузов, обучающихся по направлению 080500 "Менеджмент" М, 2012. 287 с.
8. Развитие отраслевой структуры экономики <http://institutiones.com/download/books/1768-ekonomika-otrasli-basovskij.html>
9. Н. М. Розанова Экономика отраслевых рынков. Учебник Москва, Юрайт Высшее образование 2011
10. Управление инвестиционно-строительными проектами: международный подход: руководство / И. И. Мазур [и др.] ; под ред. И. И. Мазура, В. Д. Шапиро. – 2-е изд., перераб. – М.: Омега-Л, 2010. – 736 с
11. Экономика строительства. В 2 ч. Ч. 1 : учебник и практикум для бакалавриата и магистратуры / А. С. Павлов. — М. : Издательство Юрайт, 2016. — 314 с
12. Экономика строительства: Учебник / Г.М.Загидуллина, А.И.Романова - 2 изд. - М.: НИЦ ИНФРА-М, 2015. - 360 с
13. Экономика строительства 4-е изд., пер. и доп. Учебник ... Учебник для академического бакалавриата, 2016

### **İngilis dilində**

1. Best-Value Procurement Methods for Highway Construction Projects. National Cooperative Highway Research Program. NCHRP Report 561.
2. Narayanan V.K. Managing technology and innovation for competitive advantage. New Jersey: Prentice Hall Inc. - 2008. 73. National innovation systems: a compare
3. Tiwana A. The Knowledge Management Toolkit: practical techniques for building knowledge management system. Prentice Hall PTR, Upper Saaddle River, NJ 07458. 2010. - 608p.

5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktoranturaya qəbul üçün imtahanın  
SUALLARI

1. İqtisadi inkişafda sahəvi xüsusiyyətlər və onları doğuran amillər.
2. Sahə iqtisadiyyatı və makroiqtisadiyyat.
3. Sahə iqtisadiyyatı və mikroiqtisadiyyat.
4. Sahənin milli iqtisadiyyatda yerinin aşkar edilməsi.
5. Sahədə istehsal və ya xidmətin təşkili prinsiplərinin müəyyən edilməsi.
6. Sahə iqtisadiyyatının araşdırılmasında tətbiq edilən əsas metodlar.
7. Sahə bazarlarının əsas təsnifat əlamətləri.
8. Sahədə bazar strukturu və rəqabət.
9. Sahədə mükəmməl və qeyri mükəmməl rəqabət bazarları.
10. Sahə bazarlarının inkişafında müasir meyillər.
11. Müasir şəraitdə sahə bazarlarında tənzimləmə siyasətləri.
12. Dövlət tərəfindən həyata keçirilən antiinhisar tədbirlərinin əsas istiqamətləri.
13. Təbii inhisarların fəaliyyətinin tənzimlənməsi.
14. Sahənin investisiya cəlbediliyi və onu müəyyən edən amillər.
15. Xidmət sferası və ona daxil olan əsas sahələr.
16. Sənayenin milli iqtisadiyyat sistemində yeri və rolu.
17. Sənayenin əsas sahələrinin inkişaf meyilləri və strategiyaları.
18. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı.
19. Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi.
20. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi
21. Azərbaycan Respublikasının iqtisadiyyatında əsas kapitala investisiyaların dinamikası.
22. Tikinti materiallarının istehsal sənayesinin inkişaf istiqamətləri.
23. Əmək resurslarından istifadənin səmərəliliyi və onun yüksəldilməsi istiqamətləri.
24. Heyətin motivasiyası və əmək ödənişi.
25. Resurs təminatında icarə və lizinq münasibətlərinin xüsusiyyətləri.
26. Tikintidə lizinqin obyektləri və növləri.
27. Lizinq sxemi və onun həyata keçirilməsi mərhələləri.
28. Sənayenin modernləşdirilməsi və inkişafında innovasiyaların rolu.
29. Sənaye innovasiyalarının növləri.
30. Müasir şəraitdə tikinti sahəsində innovasiyalar.
31. Tikinti fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik.
32. Müasir menecmenti səciyyələndirən əsas cəhətlər.

33. Menecmentin əsas prinsiplərinin həyata keçirilməsi.
34. Menecmentin əsas funksiyaları və onların kompleksli reallaşdırılması mexanizmləri.
35. Menecment strategiyasının reallaşdırılmasının əsas formaları.
36. İdarəetmə qərarlarının funksiyaları.
37. İdarəetmə qərarının qəbulunun əsas metodları.
38. Menecment sisteminin informasiya təminatı.
39. Menecmentdə informasiya resursu.
40. İnvestisiyaların maliyyələşdirilməsinin əsas mənbələri.
41. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi
42. Sənayedə investisiya fəaliyyətinin stimullaşdırılması.
43. İnvestisiya qoyuluşlarının stimullaşdırılmasının alətləri.
44. İnvestisiyaların təşviqinin əsas istiqamətləri.
45. Mənzil təminatında ipoteka maliyyələşdirilməsi mexanizmləri.
46. İpoteka kreditinin xüsusiyyətləri.
47. Azərbaycan Respublikasında ipoteka kreditləşdirilməsinin təşəkkülü və inkişafı.
48. Dövlət sosial ipotekası.
49. İpoteka və zəmanətli kreditlər Fondunun rolu.
50. Dövlət tənzimlənməsinin əsas istiqamətləri.
51. Dövlət tənzimlənməsinin formaları və alətləri.
52. Dövlət investisiya siyasətinin əsas istiqamətləri.
53. Müasir şəraitdə əsas kapitala investisiya qoyuluşlarının prioritetləri.
54. İnvestisiya siyasətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində rolu.
55. Dövlət Proqramları çərçivəsində əsas kapitala investisiya qoyuluşları və onun iqtisadi inkişafın sürətləndirilməsində rolu.
56. Müasir şəraitdə əsas kapitala birbaşa investisiyaların cəlb edilməsi strategiyası.
57. Əsas kapitala birbaşa xarici investisiyaların milli iqtisadiyyatın inkişafının sürətləndirilməsinə təsirinin istiqamətləri.
58. Birbaşa investisiyaların cəlb edilməsində strateji hədəflər.
59. Mənzil tələbatın ödənilməsi sahəsində irəliləyişlər və mövcud problemlər.
60. Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi.